

Bakı və Azərbaycan Yeparxiyasının rəsmiləri Şeyxülislam həzrətlərinə minnətdarlıq məktubu göndərirlər

Rus Pravoslav Kiləsinin Bakı və Azərbaycan Yeparxiyasının Yeparxiya Şurasının üzvləri Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Azərbaycan Dinlərarası Məsləhət Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıq məktubu ünvanlayıblar.

Məktubda deyilir:

- Çox hörmətli Şeyxülislam həzrətləri!

Pravoslav Kilsəsinin Azərbaycandakı rəhbəri, Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr atanın vəfatı ilə bağlı çox kədərli və ağır günlərdə Bakı və Azərbaycan Yeparxiyasına göstərdiyiniz qayğıya görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk.

Uzun illər ərzində sizi bağlayan möhkəm dostluq telləri, qarşılıqlı hörmətə söykənən insani münasibətlər Azərbaycanın özünə məxsus multikulturalizm modelinin uğurlu inkişafına təkan verirdi. Azərbaycandakı iki dini icmanın liderləri kimi Vətənin rifahı üçün birgə çalışmaq, dinlərarası və millətlərarası münasibətləri möhkəmləndirilmək yolunda şəxsi nümunə göstərirdiniz.

Otuz ildən çox bir müddətdə Siz Arxiyepiskop Aleksandr üçün Siz böyük qardaş, müdrik məsləhətçi və çox məsələlərdə əsl arxa və dayaq idiniz. Aleksandr ata səhhəti ilə bağlı ağır sınaqla üz-üzə qaldığı zamanda Siz müalicənin aparılması üçün lazım olan bütün addımları atdınız. Bütün bu illər ərzində silahdaşınıza dəstəyinizi əsirgəmədiniz, onun üçün həyəcan keçirdiniz.

Azərbaycandakı pravoslav icmasının rəhbərinin son ayları da Sizin diqqət və qayğınız altında keçdi. Bütün səylərinizə baxmayaraq

Arxiyepiskop Aleksandrın saęlamlıęını bərpa etmək mۆmkۆn olmadı. Uca Yaradanın hۆkmۆ fəqrli oldu.

Fəaliyyətini bərpa edən Yeparxiyanın ilk rəhbərinin vəfatı çoxmillətli cəmiyyətimiz üçün ağır bir itkidir. Aleksandr ata ikinci Vətəninə çevrilən Azərbaycanın həqiqi dostu, bu xalqın qədim tarixinə, zəngin mədəniyyətinə və ruhuna hər zaman böyük sayğı göstərən bir müdrük din xadimi idi.

Çox hörmətli Şeyxülislam həzrətləri!

Arxiyepiskop Aleksandra, onun şəxsində bütün Bakı Yeparxiyasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha öz minnətdarlığımızı bildiririk.

Fürsətdən yararlanıb Sizi bir daha əmin etmək istəyirik ki, Arxiyepiskop Aleksandrın ölkəmizdə sülhün və dinlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərin bundan sonra da davam etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Məktubu Bakı və Azərbaycan Yeparxiyasının Yeparxiya Şurasının üzvləri, protoireylər **Leonid Miltıx, Antoni Dolinin, Mefodi Əfəndiyev, Konstantin Pominov və Dionisi Sveçnikov** imzalayıblar.



**ПРЕДСЕДАТЕЛЮ ВЫСШЕГО РЕЛИГИОЗНОГО
СОВЕТА НАРОДОВ КAVKAZA,
ПРЕДСЕДАТЕЛЮ КОНСУЛЬТАТИВНОГО
МЕЖРЕЛИГИОЗНОГО СОВЕТА АЗЕРБАЙДЖАНА,
ПРЕДСЕДАТЕЛЮ УПРАВЛЕНИЯ МУСУЛЬМАН КAVKAZA
ШЕЙХУ-УЛЬ-ИСЛАМ
ГАДЖИ АЛЛАХШУКЮРУ ПАША-ЗАДЕ**

Многоуважаемый Шейх Хязрятляри!

Позвольте от всего сердца поблагодарить ВАС за ту поддержку, которую Вы оказали Бакинской и Азербайджанской епархии в скорбные для неё дни, связанные с кончиной главы Православной Церкви в Азербайджане – архиепископа Бакинского и Азербайджанского Александра.


На протяжении многих лет вас связывали крепкая дружба, тёплые и уважительные человеческие взаимоотношения, что позволяло успешно развивать уникальную азербайджанскую модель мультикультурализма. Будучи главами двух религиозных общин Азербайджана вы своим личным примером показывали гражданам страны, что можно вместе созидательно трудиться на благо Родины, укреплять имеющиеся межрелигиозные и межнациональные отношения, не тратя время на доктринальные споры.

Без малого три десятилетия вы являлись для архиепископа Александром и старшим братом, и мудрым наставником, и опорой во многих вопросах. Во время постигшего Владыку Александра жизненного испытания, вы приняли самое деятельное участие в скорейшем прохождении необходимого лечения. Все эти годы вы оказывали колоссальную поддержку и искренне сопереживали своему другу и соратнику.

Последние месяцы жизни главы православной общины страны также проходили под Вашим пристальным вниманием. Несмотря на все человеческие усилия поправить пошатнувшееся здоровье архиепископа Александра, воля Всевышнего была иной.

Смерть первого архиепископа возрожденной Бакинской епархии явилась тяжёлой утратой для всего нашего многонационального общества, которое лишилось искреннего друга, проникнутого уважением к древней истории, богатой культуре и духу азербайджанского народа, мудрого религиозного деятеля, горячего молитвенника о стране, ставшей для него второй Родиной.

Глубокоуважаемый Шейх Хязрятляри!



Позвольте ещё раз поблагодарить Вас за заботу и поддержку архиепископа Александра, а в его лице и всей Бакинской епархии.

Пользуясь случаем, хотели бы заверить Вас, что по мере наших сил и возможностей мы и впредь будем прилагать все усилия для развития и укрепления мира и межрелигиозного диалога в нашей стране, которым особое место в своей религиозной деятельности уделял почивший архиепископ Александр.

С глубоким уважением к Вам,
члены Епархиального Совета
Бакинской и Азербайджанской епархии:

протоиерей Леонид Милтых
настоятель Кафедрального собора
святых Жен-Мироносиц г. Баку

протоиерей Антоний Долинин
1-й помощник управляющего
Бакинской и Азербайджанской епархией,
благочинный Западного благочиния,
настоятель собора Рождества
Пресвятой Богородицы г. Баку

протоиерей Мефодий Эфендиев
секретарь Бакинского Епархиального Управления,
благочинный православных приходов г. Баку,
настоятель Михайло-Архангельского храма г. Баку

протоиерей Константин Поминов
пресс-секретарь Бакинского
Епархиального Управления,
клирик кафедрального собора
святых Жен-Мироносиц г. Баку

протоиерей Дионисий Свечников
секретарь Епархиального Совета,
настоятель храма в честь
св. прп. Серафима Саровского г. Сумгаита